



## ATASININ MƏCNUNA NƏSİHƏTİ

Ata eşitdikcə onun səsini,  
Alıb yerə vurdu əmmaməsini.  
Bir səhər quşu tək sızladi qəlbən,  
Gündüzü gecə tək qaraldı birdən.  
Dedi: "Ey gözümün qarası, ağı,  
Dağılmaz bir gülün solğun varağı,  
Xeyalın yenəmi bir divanədir?  
Yanıb külə döndü, bu halın nədir?  
Kimin gözü dəydi gül camalına?  
De, kimlər qarğadı sənin halına?  
Kimlər öz qanını boynuna atdı?  
De, kimin tikani ətəynə batdı?  
Sənə nə oldu ki, qaldın işindən?  
Düşdü gözlərinə, de, hansı tikən?  
Heç aşiq sən kimi bədbəxt olmamış,  
Bu qədər dərd çəkib darda qalmamış.  
Neçin yorulmadın, usanmadın sən,  
Düşmən tənəsindən, qəm qəfəsindən?  
Qəlbin doymadımı bu məzəmmətdən?  
Neçin dirilmədin bu qiyamətdən?  
Oğul, bu sövdən bir dəfə unut,  
Özünə rəhm elə, hörmətimi tut.  
Nədir bir eşq üçün bu rüsvayçılıq?  
Aləmə göstərmə bu eybi açıq.  
Çox gözəl olsa da eybi gizləmək,  
Dost dostun eybini örtməsin gərək.  
Bu dostluq aynası göstərir ki, sən  
Özündən bu eybi kənar edəsən.  
Aynanın nə pisi, nə yaxşısı var,  
Bu cür xasiyyətlər insanda olar.  
Bu dərdi qəlbindən çıxar bir kərə,  
Soyuq bir dəmiri döymə boş yerə.  
Tutaq ki, ağırdır canan həsrəti,  
Qalmamış könlüyün səbri, taqəti  
Bari bu həsrəti arabir unut,  
Gəl biz tərəfin də əhvalını tut.  
Xeyal havasına at çapan olar,  
Qaçmaq ayağında piyada qalar.  
Bəsdir bu şərabsız, içkisiz məstlik,  
Bəsdir bu arzusuz arzuperəstlik.  
Oğul, sən xırmanı yelə vermisən,  
Bu zalim düşmənə kam olmuşam mən.  
Sən adlı, sikkəli istərsən məni,  
Boşla dəliliyi, bu pis sikkəni.  
Sən sazı döyürsən, mən də dizimi,  
Sən paltar cırırsan, mən də üzümü.  
Eşqin odlarına yansan belə sən,  
Mənim ciyərimdir küllərə dönən.  
Umuddan əl üzmə, gəl çare qilaq,  
Göyərmək deyildir danədən uzaq.  
Umudsuz bir işdən, səbr etsən əgər,  
Bir umud işığı parlaya bilər.  
Hər umudsuz işdə bir çox umud var,  
Qaranlıq gecədən aq səhər doğar.  
Oğul, səadətin qapısını aç,  
Ayağı sürüşkən taleindən qaç.  
Çalış, əllərindən çıxməsin dövlət,  
Dövlətlə yaranır bütün səadət.  
Dövlət, düyümləri açandır bir-bir,  
Şahlıq üzüyünün firuzəsidir.  
Dünya qapısının açarı hər an  
Dövlətin cibində saxlanır, inan.  
Sən də səbr eləsən, dayansan əgər,  
Tale yavaş-yavaş əlinə gələr.  
Dərinlik, sonsuzluq varsa dəryada,  
Arxların suyundan yaranmış o da.  
Başında bulutlar oynayan hər dağ  
Torpaq zərrəsindən qurulmuş ancaq.  
Sənin də səbrində qoy olsun qərar,  
Gövhəri səbr ilə qazanmaq olar.  
Iradəsiz olma, iradəsizlər,  
Ayaqsız qurd kimi yerdə sürünər.  
Tülübü canavarı edirsə məğbun,  
Ondan iradəsi böyükdür bunun.  
Səni illər boyu yad etməyənə  
Nə üçün könlünü verirsən yenə?  
O, şaddır, gül kimi, sən gözü yaşı,  
O, daş ürəklidir, sən başı daşlı.  
Kim ki, söhbət açır o qızdan sana,  
Səni rüsvay edir, bir ayılsana.  
Əqrəb çalmışlara verilsə gərfəs,  
Zəhərlə məhv olub kəsilər nəfəs.  
Can oğul, başqa bir iş ucundan tut,  
Bu sövda işini bilmərrə unut.  
Hindli fil başına döyər hər yerdə,  
Ki, fil Hindistanı anmasın bir də.  
Canımsan, canımdan daha əzizsən,  
Evə dön, evimin işığısan sən.  
Bu dağda yurd salıb otursan, əgər,  
Yalnız üzümüzün suyu töküller,  
Bu yolda daşlıq var, quyu var ancaq,  
Bir aç gözlərini, ona yaxşı bax.  
Darğa pusqudadır, inad olma bir,  
Zəncirə əl vurma, o dəmirdəndir.  
Sən yol uşaqlısan, fitnə yolkəsən,  
Qılıncdır başıyın üstündə əsən.  
Sən şadlan, kor olsun buna düşmənin,  
Gəlsin məclisinə dostların sənin.